



Hüseynova Tamilla Məmməd Rza qızı, 1976-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyət İnstitutunun I kursuna daxil olmuşam. Həmin ali məktəbi 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm.

1981-ci ildə Sumqayıt ali texniki ali məktəbin rus dili və xarici dillərin kafedrasının müəllimi vəzifəsinə müsabiqə keçmək şərti ilə qəbul olunmuşam. 1981-ci ilin dekabr ayında M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyət İnstitutunun aspirantura pilləsinə daxil olmuşam (ixtisas 10.02.01 – “Rus dili”). 1986-cı ilin 19 dekabr tarixində «Семантическая структура отглагольных имён существительных с суффиксом –к(а) и их лексикографическая разработка в толковых словарях русского языка и в русско-азербайджанских словарях» mövzusunda filologiya elmləri namizədi elmi dərəcəni qazanmaq məqsədi ilə dissertasiyasını müdafiə eləmişəm. Həmin dissertasiya M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyət İnstitutunun nəzdində k. 054.07.01 sayılı namizədlik elmi işləri müdafiə üzrə İxtisaslaşmış Müdafiə Elmi Şurasında müdafiə olunmuşdu (ixtisas 10.02.01 – “Rus dili”). Elmi şuranın qərarı SSSR-in Ali Attestasiya Komissiyasının İxtisaslaşmış Şurasının qərarına uyğun olaraq təsdiq edilmişdi (21 iyul 1987-ci il, protokol № 30 k/65, diplom ФЛ №010391).

1988-ci ilin fevral ayında Bakı Ali Partiya məktəbin mədəniyyət kafedrasının müəllim vəzifəsinə təyin olunmuşam (saat hesabı şərti ilə). 1988-ci sentyabr ayından həmi ali məktəbin baş müəllim ştat vəzifəsinə təyin olunmuşam. 1993-cü ildə ilin sentyabr ayından Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (keçmiş Bakı Ali Partiya məktəbi) dillər kafedrasının baş müəllimi

vəzifəsində çalışmağa başlamışam. 1995-ci ilin 27 dekabr tarixində BSİPİ-nin Ali Şurasında dosent vəzifəsini tutmaq məqsədilə müsabiqə keçmişəm. Müsabiqə 1995-ci ilin 16 may tarixində “Azərbaycan” qəzetində elan edilmişdi. Elmi Şuranın həmin qərarı illik təcrübə qurtarandan sonra 1996-cı ilin 27 dekabr tarixində təsdiq edilmişdi. Azərbaycan Respublikasını Ali Attestasiya Komitənin qərarına əsasən 1997-ci ilin 9 aprel tarixində dosent elmi vəzifəsini qazanmışam (protokol № 21, diplom DG № 01018).

1999-cu ilin 3 yanvar tarixindən bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (keçmiş BSİPİ) xarici dillər kafedrasının dosent vəzifəsində çalışıram.

- «Проблемы обучения фразеологии русского языка как иностранного» // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri // « Mütərcim », Bakı, 2014
- «Система упражнений при обучении связной речи на русском языке как иностранном» // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri // « Mütərcim », Bakı, 2014
- «Использование газетного материала при преподавании русского языка как иностранного» // Учёные записки Полтавского государственного педагогического университета, Полтава, 2014.
- Filologiya elmləri üzrə fəlsəfə doktoru Məhərrəmov Ziyəddinin «Azərbaycan dili və nitq mədəniyyəti» dərs vəsaitinə RƏY verilmişdir. 2014
- Dövlət İdarəçilik Akademiyasının dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor A.Bayramovun “*Литературное наследие Мирза Шафи Вазеха*”- Баку, Фонд Гейдара Алиева, 2015 adlı monoqrafiyasına resenziya nəşr olunmuşdur. Resenziya 7 oktyabr 2015 il tarixdə “Эхо” qəzetində nəşr edilmişdi.  
“*Rus dili xarici dil kimi tədrisində fərdi işlərin təşkili*” adlı məqalə nəşr üçün hazırlanmışdır.
- Tədrisi azərbaycanca olan orta ixtisas məktəblər üçün rus dili proqramı üzrə rəy nəşr olunmuşdur - müəllif Məmmədova T. O., Bakı İdarəetmə və Texnologiyalar Kolllecini rus dili və ədəbiyyat müəllimi
- «Natiqlik məharətinin məntiqi, verbal və psixoloji əsasları» adında tədris-metodik vəsait çapa hazırlanıb.

